

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNĐƏ REKLAMIN İSTİFADƏSİ TARİXİNĐƏN

Məmmədova Vüsalə Sabit qızı

Reklam insanı hayatı boyunca müşayiət edən xüsusi bir fəaliyyət növüdür. Müasir həyatımızı reklamsız təsəvvür etmək qeyri-mümükündür. Kütləvi informasiya vasitələrinin ayrılmaz hissəsi olan reklama bir sırə təriflər verilmişdir. Bu təriflərin bəzilərini nəzərdən keçirək.

F. Kotler reklama belə tərif vermişdir:

"*Reklam ünsiyyatın elə fərdi olmayan (неличная форма) növüdür ki, bu zaman açıq şəkildə pul ödənilərək məhsul haqqında məlumat yayılır. Reklam, müştəri tərəfindən ödənilən fikirlərin, malların və xidmətlərin şəxssiz təqdimatı və təbliğinin bir formasıdır. Reklam mətnləri həm marka üstünlüyü yaratmağa, həm də insanlara bir şey öyrətməyə yönəlmış mesajları yaymaq üçün sərfəli bir yol ola bilər*" [2, s. 28].

D.Bernsteynin fikrinə, "*Reklam istehlakının onu satın almasını təmin edəcək bir məhsul haqqında bu cür məlumatların yaradılması və ya yayılmasıdır*" [3, s. 83].

C.R. Rossiter və L. Pirso məxsusdur tarifi nəzərdən keçirək.

"*Reklam "məhsulun faydalarının informasiya və ya emosional təsvirinə əsaslanan dolayı inandırma formasıdır. Onun vəzifəsi istehlakçılar arasında məhsul haqqında xoş təssürat yaratmaq və "düşüncələrini alış-verişə yönəltməkdir"*" [3, s. 156].

U. Uels, C. Bernet və S. Moriarti isə reklami belə təsvir edir:

"*Reklam sponsor tərəfindən həyata keçirilən qeri-fərdi ünsiyyatın elə formasıdır ki, kütləvi informasiya vasitələrindən istifadə edərək və auditoriyaya təsir edərək onu nəyəsə sövgədir*" [5, s. 56].

Reklamın tarixindən bəhs edən V. V. Uçyonova belə hesab edir.

"*Reklam kütləvi ünsiyyatın bir golu olub, bir grup insanı reklamverənin ehtiyac duyduğu seçimi etməyə yönəltmək üçün onlara ünvanlanan informativ-məcəzi, ifadəli-təklif mətnləri yaradır və onları yayır*" [4, s. 261].

Reklam verilən təriflər bir-birindən fərqlənsələr də, onlar üçün ümumi olan cəhətlər də vardır. Bu cəhətlər aşağıdakılardır:

1) Reklam kütləvi informasiya vasitələrinin əsas və ayrılmaz hissəsidir;

2) Reklamin KIV-də istifadəsi zamanın tələbidir;

3) Kütləvi informasiya vasitələrinin bütün növlərində istifadə edilən reklamlar ödanişlidir;

4) Reklam istehsalçı ilə istehlakçı arasında "ünsiyyət" yaradır.

Reklam latinca "*reklamare*" sözdündən olub, mənası "*qışqırmaqla məlumat ver-mək*" deməkdir. İlk reklam mənbələri qədim Misir, Babil, Yunan və Roma mədəniyyətləri dövrlərinə gedib çıxır. Həmin dövrlərə təsadüf edən reklamlar, əsasən yazılı, visual və şifahi formada olurdu.

Qədim dönyanın ilk reklam məlumatları qul satışı ilə bağlı olan Misir papirusu idi. Misirşunaslarının fikrinə, reklam məlumatları Qədim Misirdə daş plitələrin üzərinə həkk edilirdi. Bu plitələrdən biri Qədim Misirin ilk paytaxtı olan Memfis şəhərində tapılmışdır. Yazılı və visual reklamlardan savayı, Qədim Misir və Romada eramızdan əvvəl şifahi reklamdan da istifadə edilirdi. Belə ki, şəhərlərin markazına yığılan adamlara şahların, sultanların, kralların qanunları, fərمانları ucadan oxunaraq çatdırılırdı.

Qədim Yunanistanda maskalı carçılardan reklam mətnini mahni ilə oxuyurdular. Bu mahnilardan birinin mətnində tərənnüm olunan kosmetik məmulatın Eksliptosun düükənində satıldığı bildirilmişdir. Dağlımış Pompey divarlarından biri üzərində tapılmış elan da diqqəti çoxır. Bu təhrükəcili elan adamları Kvintiy adlı siyasi xadimə səs verməyə çağırır. Bu reklam elanı məzəli yumorlu əks etdirir:

"*Kim Kvintiyi rədd etsə, eşşəkla yanaşı oturacaq*" [1, s. 8].

1450-ci ildə 1.Quttenberq tərəfindən ilk çap dəzgahının ixtira edilməsi kütləvi informasiya vasitələrində olduğu kimi, reklamın da inkişafında yeni sahifə adı. Belə ki, reklam mətnlərinin qəzet və dövri naşrlarla yerləşdirilməsi vaxta və sərmayəyə qənaat etməklə yanaşı, eyni zamanda daha samarəli idi.

Qədim reklamçılığın izlərini Azərbaycanın da folklor nümunələrində tapmaq mümkin kündür. Milli ənənəyə uyğun olaraq bir çox bölgələrə son dövrlərə qədər toy şənliyi barədə məlumatı əhaliyə at belində carçılar-dəvətçilər çatdırırırdı [1, s. 6].

Müasir dövrü naşrları xatırladan ilk qəzetlər 1631-ci il mayın 30-dan çap edilməyə başlamış fransız qəzeti "La Gazette"-dir. Onun tirajı təxminən 1200 nüsxə idi və onun təsisi 1630-cu ildə xəbərlərin Fransada çap edilməsinə patent olda edən zadəgan Teofrast Renodo olmuşdur. "La Gazette"-nın siyasi əhəmiyyəti o qədər böyük idi ki, Fransanın kralı XIII Lüdovik, kardinal Rişelye kimi şəxsiyyətlər orada möqalə çap etdirirdilər. "La Gazette"-nın digər qəzetlərdən digər fərqi ondan ibarət idi ki, orada ödənişli reklam yerləşdirilirdi. Belə ki, 1657-ci ildə bu qəzetdə reklam yerləşdiriləndən sonra kral II Karl orada sevimli itininitməsi haqqında şəxsi elan çap etdirmişdi.

İngiltərədə reklam ilk dəfə "London Gazette" qəzətində yerləşdirilmişdir. Əvvəllər "London Gazette" qəzeti iki sahifədən, hər sahifə iki sütundan ibarət idi. Burada üzən gəmilər, xaricdən gələn xəbərlər, elanlar haqqında məlumatlar dərc edilirdi. İlk elanlardan biri Londonun təxminən yarısını məhv edən London yanğını haqqında idi. Bu elan aşağı-dakı mətnində ibarətdir.

"Such as have settled in new habitations since the late fire, and desire for the convenience of their correspondence to publish the place of their present abode, or to give notice of goods lost or found, may repair to the corner house in Bloomsbury, or on the east side of the great square, before the house of the Right Honorable the Lord Treasurer where there is care taken for the receipt and publication of such advertisements".

1648-ci ildə əğurlanmış iki ati tapana baxış vəd edildi. Lakin qəzet təsisçiləri hələ də reklamın gəlir mənbəyi olduğunu kifayət qədər anlamamışdılar.

Yalnız 1657-ci ildə Nyukam adlı bir şəxs çayın əğurlanması haqqında elan dərc etdirməkən qəzetdə reklamdan istifadə etməyin əsasını qoymuşdur. Məsələn:

"That Excellent, and by all Physicians approved China Drink, called by the Chineans, Tcha, by other Nations Tay, alias, Tee, is sold at the Sultaness' Head Cophee House, in Sweeting's Rents, by the Royal Exchange, London".

Reklam dərc etdirilən materialın üslub və təşkilinə təsir etdi.

Sonralar reklam jurnalı, radio və televiziyyada yerləşdirilməyə başladı. İlk radio reklamı 2 noyabr 1920 -ci ildə Amerika birləşmiş Ştatlarının Pensilvaniya ştatının Pietsburg şəhər radiosundan yayımlanmış və o zamandan baglayaraq tədricən efridə özüne möhkəm yer tutan reklamlar radionun maliyyə mənbəyinə çevrilmişdir. Reklam mətninin formallaşmasında müüm əhəmiyyət daşılığından müasir nəzəriyyəçilərən bir qismi televiziya ilə müqayisədə radio efrinə üstünlük verir.

Açar sözlər: kütləvi informasiya vasitələri, reklam, istehlakçı, radio-televiziya, reklam mətni.

ƏDƏBİYYAT SİYAHISI

1. Dadaşov Aydin, Kütləvi informasiya vasitələrində reklam və marketinq problemləri, – Bakı: Bakı Universiteti nəşriyyatı, –2001, –168 səh.
2. Kötler F., Kellper K.L. Mərkəting – menedžment. – Cən. : Pitter, –2007. – 816 c.
3. Nikolaeva M.A. İstoriya reklamy i sredstv massovoy informatsii: kurs lekций, – Ekaterinburg, –2012, – 174 str.
4. Uchenova B.V., Starых N.B. İstoriya reklamy. 2-e изд. – Cən. : Pitter, –2003, – 304 str.

5. Уэллс У., Мориарти С., Бернет Дж. Реклама: принципы и практика / [пер. с англ. Под ред. Л.Богомоловой]. – СПб.: Питер, – 2008. – 739 с.

РЕЗЮМЕ

ИЗ ИСТОРИИ ИСПОЛЬЗОВАНИЯ РЕКЛАМЫ В СМИ

Эта статья об истории использования рекламы в СМИ. В статье отражены определения, данные различными исследователями. Хотя эти определения отличаются друг от друга, у них есть и общие черты.

В статье отмечается, что реклама использовалась в средствах массовой информации еще в древние и средневековые времена.

Ключевые слова: СМИ (Средства массовой информации), реклама, потребитель, радио и телевидение, текст объявления;

SUMMARY

FROM THE HISTORY OF THE USE OF ADVERTISING IN THE MEDIA

This article is about the history of the use of advertising in the media. The article reflects the definitions given by different researchers. Although these definitions differ from one another, they have got common features.

The article notes that advertising was used in mass media even in ancient and medieval times.

Key words: mass media, advertising, consumer, radio-television, advertisement text

REGIONAL TURİZMİN İNKİŞAFINDA TARİXİ - MƏDƏNİ AMİLLƏRİN ROLU

Məsimova İradə Səid qızı

Qərbi Kaspi Universiteti

Ölkə turizminin inkişafı bir sıra komplekslərdə birləşir. Bunlardan biri də tarixi-mədəni rekreasiya ehtiyatları kompleksi. Bu ehtiyatların öyrənilməsi keçmiş dövrlərin mədəni irlərini öks etdirir və eyni ilə mühüm tərbiyəvi funksiyaya malikdir. Tarixi - mədəni obyektlərin məkan təşkili eyni zamanda rekreasiya axınının lokallaşdırmasını, ekskursiya marşrutlarının istiqamətlərini müəyyən edir. Tarixi-mədəni ehtiyatlar potensial dərkətənə turizminin əsasını təşkil edir. Lakin turizmin elə növləri vardır ki, bunların birinin obyektləri digər turizm fəaliyyətində baxış obyekti kimi mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: Tarixi-mədəni abidələr, arxeoloji abidələr, sənədli abidələr, rekreasiya ehtiyatları

Turizm - rekreasiya ehtiyatlarının inkişafında bir sıra amillərin xüsusi rolu vardır. Bu ehtiyatlar kompleksində tarixi-mədəni ehtiyatlar əhəmiyyətli yer tutur. Bu amil yaxın və uzaq keçmişsi öks etdirir. Tarixi amil rekreasiya fəaliyyətinin mədəni dərkətənə növlərinin təşkili üçün mənbə rolunu oynayır.

Təbii ki, keçmiş irlər heç də hər biri tarixi-mədəni ehtiyat sayılır. Buraya elmi üsullarla tədqiq olunmuş və içtimai əhəmiyyətinə görə qiymətləndirilən, texniki və maddi imkanların mövcudluğu sərafinde müəyyən vaxt ərzində bir çox insanların rekreasiya təlabatının təmin edilməsində istifadə oluna bilən tarixi-mədəni obyektlər aid edilir. [1. Səh 61]